

Kijmeti 15 k.

MOUA nasreddin

Poja, imprejaliator! Ota-
zganya dymak, yilganda-
dostler.

Mazalanın herbi sərənləməsi



Avgust 1930 № 25

35-nd. E. dəvəsi

Lapot" sənətkarları

—Hüttə...! dlinepir çajıñy qeciriq.

BUTUN DUNJA JOKSYLLAR BIRLOŞINIZ

■ MOLLA NƏSRƏDDİNİ ABONAÇ OLMAK ŞARTLARI ■

İdare ve muassoseler üçün:

Bir ajılık 80 k.
Üç ajılık 2 m. 40 .
Altı ajılık 4 . 60 .
Bir illiq 9

Unvanı:

Baqı, Qohna Posta
quşası № 64.
Telefon № 16-83.

Aдрес:

Baxı, Çırçı-Postoza
yanı № 64.
Telefon № 45-52.

Zəhmətqəs və xidmətçilər üçün:

Bir ajılık 60 k.
Üç ajılık 1 m. 80 .
Altı ajılık 8 . 50 .
Bir illiq 7

TƏBRIQ.

10 ildən beri jöryləmdən çalışıb Azərbaycan işçi qətlilərini məarif və mədəniyyətə doğru təparan və hər sahədə hər cəbhədə çarpxısb 3000 nusxəsini bejüq müvəffəkkiyətə nəşrənən jıl olan „KOMMUNIST“ KARDASŁMBZI tövriq edir.

E'TKAD VƏ HƏJAT.

Biz həqimizdə qərdüjümüz bir çox tacirlərləndən boylu bir komət hasil etdiq ki müsləmənlər bir çox mevhymi çəkib edildiğindən və hər ilən kyrbagħa inandıklarından orən həjatla lajik olmayıb və həjat islahına karşınlaşdırıb. Hələ bir çox millatlırlardan hərət müsləmənlərin arasında onur turqları barədə bizi və təkəndizdir.

Bizi, by e'tkadimizdən dolayı, avallardır çox kuzanjanlar olymşdır, yəni və indidə kuzanjanlar olyr.

Ancak biz jəndəz o e'tkadimizdən istundə möhəng dyrşymqı ki qojdan jəngiştgajməndə müsallaja çəkib oqıñ heç olmayıb allahundan ağlamış və jalvarmaqla, kyrhan qasmoşa jəngiş istəjan xəldən adam olmaz. Özu, yəşgül xəstələndən həqin, dərmən fürtinə duşmənib də jəzzadırmış üçün molla kyllyqına düşurun bir qutla qaralımsız vəsəlləm.

O qun bir gozət muxbirı müsalman aləminin bir parçası olan Əlganstanın Qabil şəhərindən gəzəti jo hər xəbor jəzmişdir. O xəberi bir çox turtları ilə byrada jəza bilmir, ancak onyx məzəyini ilə oxycılarımızla uşuna edəcəjiz.

Bütün şəhərlərdən o cümlədən Əlganstanın təyin azərli, tez ittifaq dusor, by orada bizim kürdəmə azərə qını homşı vardır. Indi baxalın ta'yın xəstəliyinə qarşısına Qabililər necə baxır.

Qeymişdən həradanşa orada olan din dungançularının (mollalar) əlində bir tel tuq var. Bu tuq onları e'tkadıko pejəngombrın sakkağından təqəndən imis. Pejəngombr sakkağından təqəndər qalıb kalmış by tuq Əlganlılarca ta'yın xəstəliyinə çar o dormən imis. Ta'yın azəri şəhər düşər, qıça, baca «insan» meşjiliyi ilə dolar dañın etməyi nücaz olmaz, by vəkət pejəngombr sakkağından kalan bir tuq mollarınan janidən düşər, bazar bağlanan işlər tətil edilir, molla kababçı pejəngombrın sakkağından olan bir tuq bəzər rythminin alındı müsələjə çukular. Kubritəndən təqəndər və heç olmayıb allahə jalvarbər ta'yının doñiñ istorisi by müsalladən sonra hamstədə e'tkad edərək dahan ondan sonra ətqəndər olacaqdır. Ancak ta'yın da pejəngombr olmasın lap allahən sakkağından min tuq olsyn ojənə sejlerə bəkmər və tez, tez, ko-nak qoşmasından davam edir.

Büyür həjatla lajikim! Biziñ e'tkadıñızıñ jok!

Biz bynları qora-qora dəha avşığı e'tkadımızdan ol çəqa bil-majriq.

By e'tkadda tagħo bircə biz de-jiliq, hatta «Azar qino» idarəsida bizim e'tkadımız 10 ilidir qı şəriqdir. Halo Azar qino bizda by bərəda çök, çök ilər qetməşdir. Cünq i jo'ni! «Azar qino» 11 illiq Syra huayməti sajəsində Azərbaycanda omolo qalıb minləri müsaessisən və istədələr işləşirizmizdə, sən-

qarlaşmımızda, qəncərimizdə «jaramaz» hesab etmənadır. Byrada man sozu «Jeni jəlo» verir. O koi 17 Avgust tarixi nom roşunda «Azqino»nın e'tkadi bərədo jəzənən bejüq müsalladən Molla Nəsrəddin okycıclarında 5-10 saat soñışın.

«Azar qino» 10 illiq fa'laliyatı muddatindən təqəndər heç bir içi artist və operator hazırlama-musədər. Son zamanlarda «Azar qino»nın işləri təqəndər olyar. Nəzərən «Azar qino» idarəsi bir çox turları ixtsar etmişdir. İndi «Azar qino»nın 125 nafar işçisi arasında ancak 17 nafar turq kalınuşdır. Bynalarında çökyş karavylarıq və supurçu vəzifəsindədir.

Sağlı çəqən gryplardan olan 12 nafar artistin təqəndər bir çırqdur. Bynaların arasından bir nafar dəsələndən min tuq olsyn ojənə sejlerə bəkmər və tez, tez, ko-nak qoşmasından davam edir.

Səqillərin jəzələri jugulan mətbəəsədə 2 murotbət çalısh byn - la turqo bilmir. Bir dəsa onlar «Qozal Kuzalar» avozıno «Qozal Kuzalar» jəzəmlərdə, 6.000 manat Nitoxin adlı bir ko-hiyəmına jedirtnis na bilmən Kravcenko adlı, biri luzyumsız bir quno ilimli dəzaltılmış üçün on min-lərə manat xərcələjib qetmişdir... illi axıro.....»

İndi ordunuz «Azar qino»nın e'tkadi turları barədə bizim e'tkadımızdən möhəqəmdir?

Daha biziñ sozünən nə dir?

JAG MACƏRƏSB.

İyil ajmaz 31-sənəd man Tiflis idim. Bir vagon jag simali kakfasdan qızın çıkmışdır. Sojyz mijasda oradan cavab uşur qı, biz jag alıverisi eləmiriz.

Sonra «Zaktpo» kooperatifinə telefon çağlırıldı, müxisəsər hor na qı Tiflisədən hücumut ticarətxanaları qı jemali sejlerə alıb verisi var hamisən telefon çağlır-heç vir ierdən jaga sahini dyrəm olmır.

Jag da bir tərəfdən ariji taxta noxkalardan səsən aixmekdər.

Dunan Avgystin jedisində Tiflis vagzalndan orəndim qı, ja-gas sahibi təpilməjsəbzid. Bir tərəfdən jədi idarəsi toqid edir qı jag, vagondan rədd edin və yagona.

3-cüñ telefon çağlır pиж fikar-ti təqəfəlinə, oradada jaga sahib dyrən olmır.

Hejdən qıraqlışları qı, soqqa ny mal at iftikafindir. (Sojyz mijasda oradan cavab uşur qı, biz jag alıverisi eləmiriz.

Sonra «Zaktpo» kooperatifinə telefon çağlırıldı, müxisəsər hor na qı Tiflisədən hücumut ticarətxanaları qı jemali sejlerə alıb verisi var hamisən telefon çağlır-heç vir ierdən jaga sahini dyrəm olmır.

Jag da bir tərəfdən ariji taxta noxkalardan səsən aixmekdər.

Dunan Avgystin jedisində Tiflis vagzalndan orəndim qı, ja-gas sahibi təpilməjsəbzid. Bir tərəfdən jədi idarəsi toqid edir qı jag, vagondan rədd edin və yagona.

Hejdən qıraqlışları qı, soqqa ny mal at iftikafindir.

İrəzən-Kadınlardan kyllybynny kyrjer və xidmətçiləri çok hysly, başlıq olyklärından kyllybzəlli-ka və dikat bojuq höqm surur. By dikkat və intizam o kədar mə qəmərdiqi işçilər qəca kyllybyn pəncərələrinə aqak köymüş və həlal sənəmlərdə qırılıb kyllybdən bir bojuq saat, bir tiqış maşın qırca dənəda xalça və bir azda xırıx xırda aparmışlar.

Qəncə - Agamalı ogly qont kooperatif duqanlarından Dymra bacı, fırıv uzaq olan joldaşlardan birisini 1 kityası 1 manatdan 50 başqa rezim papros satmış və bynynə kooperativin kazancınnartmasına səbəb olmයdyr.

Qırca - 5 nomrəli kooperatif duqanından üzvlərə duzğun pajan malı olan galagaların çoky xidmətçilərin kohym və dostlarını veriliidilər barədə onda dedi kodular durst çıxndı.

Şəqi - Həmçılardan işindən otəri byraja qalmış Mysteria joldas 2-ci qırda byrada biqar, biqar ozi-zib qəfqanır. Sentjabirdə başla-pıçak həmçılardan seqciyini qırmızı byrauda dosty Ajivazbyr, ora iş qondarmaq və bir azda eskəbzəldən istifadə etməq mösgyllidir.

Götəz jəzər qı, by jazı sahiblərinin hər birini kylqaluna çatma-qızıl qıraqlışları qı, qazda «müfid və müxətar» usylı nə deməqdir. Hor qesin çok vəki vərək jəzər, az vəki vərək jəzər. Və bər hal mukaddəmə və xatəməz olmır.

Ourdəmər - Qənti kooperatifin kənd xanasasında 3 aljk məzyni-jəldən dojmadsıgına qəra durbara məzynijətə byraklaşması ehtimal olyır.

3 ildir bari tıqılıb işa salın-majon dajırı xəsta xanasas 32-ci ilde işa salınmaga, umid edilir.

Jerit təqşilatlar pajuç qızın kompaniyasına hazırlık və işçilərə automobiləri ta'mir etməq işinə ailə kojası pajuçın son ajında başlaşacaqlar.

Saljan Siqostesi.

Molla ami, bilmirəm nə edim, jazbərən joldaşlar bəndən incir, jazbərən qorduqəm bəid, əllər ju raqımdı kalib dard olyr. «Şəhənma hor» nə olyr olsın qorduqəm bəid! əlləri jazməljam.

Bir qun manzılda otymys-dym bir nafər tamş malakan mənim qorşuşaqça qalmış, ohval purşan oldıyda ozu ilə borabor qatdırıcıq balaca kəzənə dindir-di. Hələ kəzəbədən qoyduqyubən bildir. Atəsi xənis etdiq bən kuzla turqo dəşəm, cünq maq tabədə onlara turqo dəşəm vərili. Ancak işsə byradən qızı kəzəbədən qoyduqyubən dəşəməkla onlara turqo dəşəm vərili. Bən kəzənə nərədə və qımdan qoyduqyubən turqo soryşdakda ca-

vab vermedi. Bildim qı kəzənən salınlırmış anlaşılmış. Haman su alları, rysca təqər edidi kəzəbədə vərili. Cıxır jyrt möjtəbindən kəyik. Turqo onlara bir ərmanı heç turqo konşymajər, hamisə rysca dəşəm. Qazat uza-rına qoyduqyubən düşənmajır, nəməl qoyduqyubən düşənmajır.

İndi qərasən molla ami by muallim dərəs vərmişdən usylıñ bilməjir, joksə özədə turqo dəşəm.

Muallim.

Bən aşikəm dunjədən. Hor qas olsın azadə. Təq məxbir ta'kib etsin. Mir Əhməd Qamat zada

SALJAN AŞKİ.

El jardım komitəsi.

Başa bir El jardım komitəsi vardır. By komitə qondırılara pyl erdir qəlin adı, by qurularda Başqı syrasanın fələ birigədən, hamisə El jardım komitəsinə tətbiq etmədir məşəllə El jardım ko mitosun işləri cabaca imis.

Məsələ: okrygda 119 addə qənd El jardım komitəsi vardır, komitə statistika sakla nılmışdır, on kədər üzv ol digy bollı dəqiqildir. Hançılı idarə komitə seclidilər məlyim dəqiqildir, 1929-nel idan by vaktı daq qura nıltıñ barətindən bir dəfədə ol syn komitəni plenim iclası olma msıdır. Məsələ: 21 muzası qarşılıq kılınmış ancak kararlar məsələ by üygün olmamış. Jaz aqin kompanjası, aparmak üçün məsələ kılınmış isadə ancak mü savira olmamışdır. Məsəla qond jokşuların borclarına işğel məsələ heç bir iş qorulmuşdur, məsələ heç rüstəm karar dələrlər 80% hajata qeyriliyinmiş

dir. Məsələ sosialistər jaxş heç bir iş qorulmamışdır. Uzaların iraq kadənlər arasında sy garta işləri aparılmışdır. Məsələ hal komitəsin bir dəfədə ol syn qənd komitəsi sadırının müvəvarası qorulmuşdur. Məsələ tətbiq komisyonı versada jax nəzəd adı var oyu qədkər. No kədər toxum by para ilə qomaq edidiq məlyim dəqiqildir. Mərəf işləri kəndi Mahal komitəsi aqzuna sy alı dəjamınlıdır. Məsələ Maljio işlərdə bir kədər zatlimulg xəsto liqum mutabila olmuşdur. Mahal komitəsi ilə Margazi El jardım ko mitəsərəsən arzy edilən rabi jokş. Xuləs by cur masalalardan hyrdə çox dənəşmişdir. Amma ona qıçylara bir kədər rali minnə qolır. No işi komitənin işi alımlınlıdən çox jaxş qədimisdir, ona qərada o qəza gurumuna jənəvə pərvəndiqdən arzy edir qıj, by komitədi qalşanlarıb, idarə qımi ker qəs dəgəşlər kabəq qırır.

Ondəci

Qələqədəq Məşəddi Rəhim əminin hamamına.

Hamamda içində
icindən colunda
laç, pajız, kəş, bəhar
isti, sorin sily var.

İşlən-ən...! qədər hadaradır...? ha inanda jaxş lozzat hadaradır...? hamamda Karpž jemət, harada jaxş lozzat verər...? - hamamda müfti cimmaq harada xoşdır...? hamamda. Bos ojlo iş qədəq məşəddi Rəhim əminin hamamına. Dörgydən məşəddi Rəhim əminin hamamı başka jerin hamamına bənzəməz. Byrdala har na desən qurmaq olar, har cur adama rast qalmag olar. Məşəddi Rəhim omi özədu by işlər mənətədən kəlib. Məşəllər müstərlər haməsi, noğd adamlardar, haməss bəndərələrini ciblərinə salırlar, amma axır da məşəddi İbadən təj hamamı qimi ker qəs dəgəşlər kabəq qırır.

Bir qın hamam hamama jolym duşmuşdu qurdum qı har qas kol tygypardı partələvəzino bir Kar pəz vyrub hamama qırır. Amma hamamın içorisindən ejidən zaraflərə solşır o kədər yca idiqi kurakdan bəkələrə bildirdi. «İmdad», kooperativin sahər baganında qı axşana stollarının arasındada doləsbər müstərlərə azıjot ve ran çoban illeridir. Əmma sonra məlyim oldy qı xejir bynlər it, zad dejilər hamamda cimən adamlar dır qı bir birlərinə soyjk işsə basbər zaraflıdır.

Xuləs qı məşəddi Rəhim əminin hamamı başka bir həngəməjeri, müstərlərə başka bir kjanat adamlardır.

No dejm bəlqı xudavənd a'lamın ezu bəla məsləhət qərub byranş Ağdamlıslara bir ne'mət olaraq járadəbdır.

Baxak qəraq na olyr allah qarimdir, indi byrşə sanda-qal hamama wəzzat apar!

Dostunuz: Sakkal darago.

Təməsa etməq qətdid. Binanın içi syvanmanı by sobaları, tigliləmədir. Binanın sej etdiqədən sunundə: acəba by binadı kuşan səsəndən yasklär no cur ökyuyular. Qolqoçla ilə necə ökyuyular. Qolqoçla ilə necə ökyuyular. Qolqoçla ilə necə ökyuyular. Qolqoçla ilə necə ökyuyular. Zəmərədən Mərəf şəbəsi, sahiji komisarlıqlıq zəhmət vermez.

Qəzən.

Çəsnələr.

By axır vəklərdə çəsnələr iş ni x u s y i alverçilər bazarda, d a d b i d a d edilir. Məsəla onlar bir koynu, 4 manata bir karpuz 2 manat 50 karpuz ağrışsız alıbgəl allahın o məzlym hadımcınları bənirsin 25 kipləndiñ nilahət serkanın coraqının qırınqanısi 40 kapıdan satımkəndərlər. By xusisi alverçilər müstərlər ilə rəltərə çox qızıldır. Jamı müstərlərə qıçqı soqusları deməqdən qəsimindən ri qıj eri dolğun qırıq pamidorlar ilə müstərlərə qılıqlı qəfan edirlər.

Komisyon at atan kassabalanı istəhəsanla bir sarḥəd kəjavəcər dir. Bir qıçqı kassabalan by axır vəkt lərde çox məlribancasına rəltərə edilir. Jamı müstərlərə bir qırınqanət vərdeqda 2 qırınqan da xi sumq verməlidir. Bütün vərək qı, komisyon by cur tövbəsündən sonra çəsnələrən tərəfən qıj eri dolğun qırıq pamidorlar ilə müstərlərə qılıqlı qəfan edirlər.

By qəjiljatları serka nazara alarak neçə nəfərdən ibarət bir komisyon təqib etmişdir. Deməli

Zəhmət verməz.

Bir qın «Məlhom» qandında başnak sejrinə qətdid. By qand aşqəndən barı daqında doradır olyrdı, indi shali dənəzəndən dağın başına çatır. By qanda jeni bir maqtəb binasına tiqimləndir. Qon da qıran qılıb by binagəzalıq ilə inşanlı çəb edir. Bütəz by binajo

Bynlərən ajylması syr Israfilə kalacakdır.

Atalar sozu dunjada həmişə jəsəşər, ya hor devrə ozunu bir qədər dəyər. Atalar demisərlər qı, qız qazan çok bilər. Ban hərəqətər, olsalar qazan çok bilər. Dytalən kaska, equez çok qazan. Dəgəs dəsər dolanşər. Da ra torpaq çaj na arxı qəçir, acəba kaşqa qozu by nilər. Sabılıq boylnı byrjın salub, arabajı kəsərak işi cibqan qılıb o qostar diaq işi loq qədr. Daha byrda qəzəməq equez bir hərəqət vərməjir.

By dəfə banını sofarım kaska equez zuñ soforindən bojuq oldı. Bir çök sej qərdəm, by saat arz edəcəq, ancak atalar sezənə e'tirəqəm, ancak atalar sezənə e'tirəqəm, ancak atalar sezənə e'tirəqəm. Çok qazan çok biləməz; çok qazan məhəqiməq və müzənniliq dölyşdir. Xəstələrinə müzənniliq dölyşdir. Xəstələrinə müzənniliq dölyşdir. Həqim olma dəkəmək bildirib dedim. «Həqim qərtirmən üçün jeri huymadı mu rəcəbat edin. Əcəba soħiha komisari, bojış jərdə də mualica xana na aymazma pəs naradə aqar! matərli komisarsıq, kərat xana, kylıb, məqəb, aqəməz, bir radio kəyimzəzə pəs naradə öz faaliyyəti və qostarəcəqdər. Har qədən zamanda by zəvallılıqda bir çərə edilməzə bynlərən ajylması syr Israfilə kalacakdır. By qejl bir neçə sa-

Nəcim.

Karabag xəberləri.

Kondorstan — jalancı müh birərlərden biri byranş bazarında jeni bir dələm dəqəqən qıçb müstərlərə müxbirlik ulucu işi kirk məgəməşələrdir.

Agdam — Nixədan qalan artıstör «Arşın mal alan» təməsənərən qurun qəsunə sabəhə kədar işməsdir qı 4 qondən sonra aylab ezelərini milis dəmə səhnəsində qorunmuşlardır.

Barda — xusisi çajçalar ozlərinə sez vermİŞləri karası bir hərəqətər, qıçqı qəzənəsindən qorunmuşlardır.

İlx — İlmədən kooperativində novə qəzəməq üçün milis nəfərləri öz nobvələrinə Iran sarbzələrini qılıb byrşə səfərlər. Qıçqı novə zamanı mülləsərərən pəs naradə bynlərindən başka artısk sejəda səhərdir.

Axylə ne olacak.

Molla ami: bizim Ləhici qondın da 3 ajdar bir yəşkənqəsəcəq. Ancaq by 3 ajda heç bir məsləhət qətməmişdir. Çünqü müdirin yasıklara orjətdir, ancaq jeni usyl sojuslardır.

Molla: kodyx-kodiy ogly va gejra.

Molla omi: bəs bynyn axtır-

na olacak.

LAHICLI.

Səqə kooperativin məryzəsindən.

Joldaşlar, duqanlışəzələr sajı artıdıcı qımı suçanalarınzında sajı artımsıdər. Byne heç subha jöydir. Dənəmə komisyonları necə seçilmiş idil ojlaçda siza təkdim edir. Birisindən byrnı kananama-müdər.

Uzvuluq qıtəbçaları molla nasreddinin kazanı qibi 2.000-nə kənar balalamsıdər. By bujı mu vəfəlikjatdır qı, uzvuların sajı cəkələs, zabor, qıtəbçalarında dəst aşına məsləhət katiñjan jox-dır.

Maliija masələmə qolınca 1.030 manat 9-inci dəqəndən aq-siq qalmışdır. Dejirəldər nəticədə məlyim oldı qı tarçı da belə sejələr kər olar.

Tədarugut masələsində müvafikjatdır qı, uzvuların sajı jaħħebzərabalar ilə 500 pty kartöy-jera səpdi bəzilər dejirələr qı qiyə xarab olyb tıllanub, bizi o tıllanmamışqəll allah versə qoracəqsiz qı, o topraga karşan kartöy necə mal olacak.

Uzvuluq həkkərinin jəgħiġma-saħħa qaldığda no taħavutu vərdir qı, bizzu dymşas uzzvəl dəyriñ. 14 min alacagħib var isə do har halda halal məlħabsıd. By dünjada olmasda o dünjada dəyriñ alaħlaż byrreasand arxa-jun il-lyu.

Zərər həkkində fiqir qetmə-jin restoran 7 min manat zərərin avazıñi allah ozu jetirəcəd dir.

Bilətilimiz tom'i qızallas-

mışdır. Umymijjatlı joldaşlar, kooperativi qılı ilə jərmedə by qostordiqimiz müvafikjatlırlar na'l ol-myşdir.

Başa duşan bilər qı biz na zəħħar matər qəmisi. Hər haldə elə bilirrim qız bizimla şerqħiġiġi, qız kooperativi həkkoton jaxşı-işləm işləməti qarşılıqlı məsləhətde byva-

XALA OGLY.

Əbdullahlar. 3

Allah olmırınızda rahmet elaşın bonim rahmatlı atam hamısa Əbdullah adlı adamları çok sevərdi. Bir qun ondan binyan sababını soryşdym, o bona böyük dedi: «gölyim Əbdullah, azırxıza man peygambarın atasının adı ol dygıt üçün məndən yadda olan adamlara çök sevirəm». O vəkənd manda ozumuş söz verdim qı atasının joly ilə qədimən və harada Əbdullah adlı adam varsa onyu sevin.

Byrada bir salavat xəm ejləjin motlobin dələnsə, eridim. Bəli atam və bon sevan Əbdullahlardan həlbiyə Tar-tərdərdid. Bəy adəmən vəzifəsi flans ilə işim jöydr.

Anək Əbdullahın azacıkda olsa bo'zi vəzifələrindən dəməmkən istərim.

Bir qun necə olyr sa by Əbdullahın mühabibləri cəyə qolub bir dörəcələ məqəbət tələblərindən Tarlan adlı bir kişi bənd olyr, kuzu iləri çapır. Kaduları şəbəs-nən qecirir. Sonradan na təhor olyrsa işdən çıxarılır. Tarlan qədən qibə dəbi bir za'sf qolub rətərə çırı. Əbdullah əteşlisələmin həyadrasında mühabibet dəlikçi açılar. Və by zəifəni 2 saatdan için

Zər - zərrəmə.

14 Şahıda borcły çəkartdb.

(NAXÇEVANDA)

Molla ami bizim Kəlah qondırdı bir qol (sa ambarı) var, 25-ci ildən mühsinlərlər o kədar qolub baxıbyırqlı qol onlarıntı hamisən adımsı fənsər. By il son kəra-tara qırmızı simt, daş daşəndiqi qol to'mır olynsyn anək işi idarəsi qəmən vəxtilə qəbələ salıddı, 20 qun işi to'xiro salyb, səmentləri qeri kəftardır, avzino işi comalak cibyklı qondarı qı, qol to'mır olynsyn. Sonra ja

ALLAH JETIRSIŃ.

İşçərət muvaqqili Kyljel öz vəzifəsinə tamamilə jerim jetirmis dir. Həmişə ambara mal qəlonda batınların jaxşularını, 3-4 cift bir jerdən seçib aparsın. Kand, çat, çat, dəməl-dəməl evi qondırır. Həc bir fırıq etmizqi sabın öpərəndə camat bir-birinə başın ja-

Uzv

da firkəjə qecirir və binyimləda moçin rolyon ojnaları.

Bir qun necə olyr sa Əbdullah adlı dostymzın joly Cajnik qan-dina düşür. Qozunu donduqun Əbdulla Sajad adında bir kədən ilə Bahrən adlı bir əgələn na-jibən tyrsə, ays qıvar doqur.

Dostymz Tar - taro ola-ni bir Sijas mahibiyən qıllası ilə dəyişik aləsi duzulub və oz evini boşlajaraq onurun evinə qədib və onlar ilə hərliqde jaşaması massosunda hər haldə mühabibdən ol - malıbdə.

Bynlərdən sonra Əbdullah dəstymz Zijad adında minlərca Məsədi və Qəbələnin qazanın məhəbbəti iki kəzənən ləkəndən kovulan bir vucud-ıları çapır. Və onym sababına dairəde bojuq bir intirikə sabob olyr. Və onym firma işindən duzulardır. İman allah janmadırdı deyir-lər byrada da janı bir ekş və mə-hubub masalası varda.

Bəy by sezleri byraja jaz-makda figirin heç qıma dolasmak deyidir. Məhəl atam qıbı mənda Əbdullah adlı adamları sevdigindən by sohbəti byrada açdım, vessalları sut tamam və sut ta-mam vassallam.

Zər - zərrəmə.

Maxfi kooperativ şəbəsi

Dost aşnamə, ta'min etməq üçün maxfi şəbə sejxəs usyldır, hynı ancaq boyla kara sakkal müdir düşün bilər. Kooperativ işkila-dı, iləs bir həjətdə kabab-kababına sadırın evi olmasa işlər düzgün qətməz.....

O dyr qı Bərdə «maarif» kooperativi sadri «Abbas». Abbasız öz joldası «canən Saqina xanım» ilə iskləddən alyb maxfi şəbədə pələjərlər.

«Həzrat» abbas agam nəzər-de kəbəyi edir.

Jeməjə, paprosa pyl vermez. Hor qun konak olyr.

Cünkü hor qun konak etsa kand, papros çatır....

Jalıadxadı - şəhərəndən, par-ça və papros pələjənlərindən.

İşlər «Canab» Saqina xanım-ın təhlili himayəsindən aparılırlar.

Coban comagı.

Başqə qəndlərinde.

Kobi (Başqə) Təntənəli bir tojda qənd cavanları sorxşığı edib vürüşma başlamışdır. Nəticədə bir papak itib hər neçə juq-koz ja-ralanmışdır, olan olmamışdır.

Həmənil - Qılabilənin sabun kujurulmasından əsidiñ bir naşar al-fah bandası etliyat üçün bir aq qili-bəb hazırlamış istədiqə jer altsamanlıq pılləstərindən jəxəlbəsəl kucci stümüşdür.

Xürdənən - Qənd ilə şəhər arasından işləşən avtobüs, tama-mı qənd kolçomuların fət-hı dərəsindən qədidiq üçün jokşy qənd ilər kəbəyi olynmır.

Noxanı - Bi by bag mövsimi havaləri isti qədidiq üçün bir çox bağ sənəbərlər evdə jog aqəl altından datmaksı karxırı almışlar. O dyr qı, bos kalan evlərdən bir çökünyün kapı pencələrini ogyrılmışdır. Hala dəy ogrylygy başlanmışdır.

Imlı molla amı siz by işi aj-danlatın qim borclydyr.

KARA BALA.

Jarşy.

Qurdəmirdə çöpçü Zijad ilə çöpçü cyhyd Johja arasında jarş-ələn edildiyindən və Zijad dəha artıtkıfı qostardırdıñan ham kijmatlar aşagı duşmuş ham da Zijadın müşəfiələri artımdır.

DOST BAZ.

Başqə xəbələri. Xırda xəbərlər. Jarşya qırıblər.

fajtonlara jeni mazanda

Byrası hor qaso mo'lyndyr qı, Bəyə fajtonçuları oldıkça no cib tajifadənlərdir. Və shəhənin hömisi dərdərlərən külərlər, Masala: bir kanes fajton ilə oetməq üçün sornisılardan 4 rybə qəşirər. By munasabat ilə sornisılardır fajtonçular arasında ari bir aki validışən sabehi amala qolur. Münəsib idarələrdən birisi by masaloni nəzərə alarak fajtonçulara maxsysiñ jenim mazəmə çukarmışdır. Deməli bojılılı ilə by nəcib tajifə byndan sonra sornisılardan birən dəfə artık para istəməjəcəkler.

Dənim Hamamında.

Qeçənlərdən ənənə hamamında olan qozul qançlaryndan bahs etdiqimizdən ibarət komyox-zələzələlər, olğular qoturmışdır.

Binaşən olşı dəniz hamamında qışlar kandırub joly ilə kadınlardan janrıñ qətməldəri qibi pal tərəllər oygrıllandırmışdır. Deməli dəniz hamamında əmmənənənə bərpaçıdır.

Komuxozun evi abadan.

Kadular şəbəsinin müdirəsi qənd qetməjəcəkini təşqitlərlərə elan etmişdir.

Fırkaçı Hacı Bala, daş-kuşuzlu möqəddəsərək qı maq-tobin müdürü muxbiridir. Vu mux-birən yzak olan min jaşar-

- Isa Bala daşınşın oglu xü-likənlər ustundu möqəddəsən kov-lanıldıqdan möqəddəsərək müdirini möhəmməd vermisi və hadisələrdir. Axırda qim basacak isa hələ məlym deqidir.

- Sahibliyə Nəzafət doktoruyun istirəqli işləşənlər it-pişq com-daqları tantanlı sıyrıtdı kaldır-makdadır.

- Uçuncu zavodda iclas qur-lori iclasa qələmərin 70 % zavod kapasitəsindən qədəhdərlərden mə-sələlər imanlı hall olınlardır.

- Komsomolın mahalindəndə, umyñ ziblilərin sorqısı təşqili olynmışdır. Byrada cundur, mündər qazaq, papros kurtəntə, ağac oxax, kələnlərlər və başqa hər curoz ziblə muşahadə etməq mümkündür.

DOST BAZ.

Vəzifələrindən qazanın xəmənəyli çəkən qazaq, xala bogazında çop kalanları, kəbəyi edir. Çöpə bogazındañan asağı, utormaq já çukarmak bərdir. İqi kijmat jokdry. Qalanlar ozlari ilə 3 manat xarda pyl qo-timlidirlər.

Vəzifələrindən qazanın xəmənəyli çəkən qazaq, xala bogazında çop kalanları, kəbəyi edir. Çöpə bogazındañan asağı, utormaq já çukarmak bərdir. İqi kijmat jokdry. Qalanlar ozlari ilə 3 manat xarda pyl qo-timlidirlər.

1) Kooperativ duşqandır, dəhlizlər armalı, kəndi, parçayı və sajır şəhəri öz tə-mələrindən istiqamətə vermişdir.

2) Kooperativ qəlon taza mələkələrindən qazanın xəmənəyli çəkən qazaq, xala bogazında çop kalanları, kəbəyi edir. Cənabən işlərindən qazanın xəmənəyli çəkən qazaq, xala bogazında çop kalanları, kəbəyi edir. Cənabən işlərindən qazanın xəmənəyli çəkən qazaq, xala bogazında çop kalanları, kəbəyi edir.

3) Naçırçavən dəyiz «kyrtardıq» üçün qandəlləri xususi adamlardan 15-20 kopeq dəyiz alımagy mochyr etməd.

4) Maqədə tələblərindən işlərindən qazanın xəmənəyli çəkən qazaq, xala bogazında çop kalanları, kəbəyi edir.

5) Başqa bir müslim qandəllərindən işlərindən qazanın xəmənəyli çəkən qazaq, xala bogazında çop kalanları, kəbəyi edir.

6) Maqədət ambar dari. Məşədi işləşən şəkəpsən atub papak kılmasın, təkənmasın, hərəkət etməsən, (va saira) Molla ami bilən qandəllər, by jərəndən no kodər xoşlanıblar. O dyr qı, müslimlərin by fəaliyyətləri itməsin deyir-bərət məqədət ambar dari.

«NYN».

Səqəti xəbərləri.

Kadular şəbəsinin müdirəsi qənd qetməjəcəkini təşqitlərlərə elan etmişdir.

Fırkaçı Hacı Bala, daş-kuşuzlu möqəddəsərək qı maq-tobin müdürü muxbiridir. Vu mux-birən yzak olan min jaşar-

- Isa Bala daşınşın oglu xü-likənlər ustundu möqəddəsərək müdirini möhəmməd vermisi və hadisələrdir. Axırda qim basacak isa hələ məlym deqidir.

- Sahibliyə Nəzafət doktoruyun istirəqli işləşənlər it-pişq com-daqları tantanlı sıyrıtdı kaldır-makdadır.

- Uçuncu zavodda iclas qur-lori iclasa qələmərin 70 % zavod kapasitəsindən qədəhdərlərden mə-sələlər imanlı hall olınlardır.

- Komsomolın mahalindəndə, umyñ ziblilərin sorqısı təşqili olynmışdır. Byrada cundur, mündər qazaq, xala bogazında çop kalanları, kəbəyi edir. Çöpə bogazındañan asağı, utormaq já çukarmak bərdir. İqi kijmat jokdry. Qalanlar ozlari ilə 3 manat xarda pyl qo-timlidirlər.

E'L AN

Karabag mahalının Qol-kuş-kuş qandəllərin sorqısı təşqili olynmışdır. Byrada cundur, mündər qazaq, xala bogazında çop kalanları, kəbəyi edir. Çöpə bogazındañan asağı, utormaq já çukarmak bərdir. İqi kijmat jokdry. Qalanlar ozlari ilə 3 manat xarda pyl qo-timlidirlər.

Hej'ati tohririlə

Taxyl hazırlıǵında



Azat Kılıçık bıraların Stepanovda
buñıl hazırlıǵına qəndalınlıq. Mün-
zanda, Stepanovda bir qız kələb-
zəci qız sarxış olaraq Kazalarla fəiton
ilə үzüyə qədib bir həftə orada isti-
rajet etmişdir.

Birinci kyx - qərəsan nümayənəcə nə vəkt qəfdən ajylacakdır.
İqinci kyx - taxyl tədaruqu işləri kyrtarandan sonra.

Şyşa pedagozi kyrsynda



Cək dərə qəturaq işin
məsəllələr bir-biri ilə be-
gəs-bəgəsə qətüşür.

- Mana cək dərə verilməlidir!
- Yok... man qaraq artıq dərs qəturaq!